



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Latviyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) - 2019/20



Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura

Tədris dili: ingilis və ya latış

Maliyyə şərtləri: bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılır.

İxtisas və universitetlərə dair məlumat:

http://www.studyinlatvia.lv/niid_search?level_1=&qy=&x=73&y=7

Son müraciət tarixi: 01.04.2019

Tələb olunan sənədlər:

- CV (tərcümeyi-hal);
- təhsil sənədlərinin və qiymət cədvəllərinin təsdiqlənmiş surətləri;
- niyyət məktubu;
- 2 ədəd tövsiyə məktubu (imza və möhürlü);
- təqaüd verilən müddət üçün [dərs planı](#);
- xarici dil sertifikatının təsdiqlənmiş surəti;
- şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;

Qeyd: Qeyd olunan sənədlərin ingilis dilində təqdim olması tələb olunur.

Ətraflı: http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/

Seçim prosesi: Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən verilir.

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları

- **1-ci** Latviya elektron ərizə sistemi doldurulub təsdiq etməlidir; <https://scholarships.viaa.gov.lv/en/login> - **01.04.2019**-cu tarixinədək;
- **2-ci** Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemini* tamamlayıb təsdiq etməlidir; <https://www.app.htp.edu.az/> -**05.04.2019**-cu il tarixinədək;

* 2019/20-ci tədris ili üzrə Latviya təqaüd proqramına layiq görüləcək şəxslər sırasından yalnız Təhsil Nazirliyinin elektron ərizə sistemini tamamlamış şəxslərin adları Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısına daxil ediləcəkdir. Bunu nəzərə alaraq, Latviya tərəfinə edilmiş müraciətlərlə yanaşı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elektron ərizə sistemi üzrə də müraciətlərin təsdiqlənməsi xahiş olunur.

Əlaqədar şəxs:

- Günəş Övsətova (0125991155 dax. 5265, gunesh.ovsetova@edu.gov.az),
- Rəvan Süleymanov (0125991155 dax. 5231, revan.suleymanov@edu.gov.az)

Qeyd: İş günləri ərzində təqaüd proqramı ilə bağlı yalnız 15:00-17:00 aralığında əlaqə saxlamağınız xahiş olunur.

Latviya tərəfdən:

- Mrs. Marika Pira (DTİA-nın əməkdaşı)

Tel: + 371 67814331, e-mail: scholarships@viaa.gov.lv